



**STİMUL
CONSTRUCTION**



PVC MEMBRAN

izolyasiya sistemləri

+994 50 232 92 15

www.stimulconstruction.az

PVC MEMBRAN SARI QARA



Signal təbəqəli polimer membran, su sızmalarına qarşı ən etibarlı izolyasiya hesab olunur. Uzunömürlü və asan təmir olunma xüsusiyyətlərinə görə - Təməl, Pərdə divarları, Tunellər, Texniki su hövzələri, Düz dam və İnşaatın müxtəlif istiqamətlərində asanlıqla tətbiq olunur.

Qalınlığı: 1,5 - 2 mm




SARI QARA PVC MEMBRAN TƏTBİQİ



SARI QARA PVC MEMBRANLA SUDAN İZOLYASIYA SİSTEMLƏRİ


TƏMƏL VƏ TƏMƏL DİVARININ İZOLYASIYA SİSTEMİ

1. Beton
2. Geotekstil keçə
3. Sarı qara membran
4. Geotekstil keçə
5. XPS termoizolyasiya
6. Drenaj lövhəsi
7. Son qat (torpaq və s.)




DÜZ DAMIN İZOLYASIYA SİSTEMİ

1. Beton
2. Buxar baryeri
3. Geotekstil keçə
4. Sarı qara membran
5. Geotekstil keçə
6. XPS termoizolyasiya
7. Drenaj lövhəsi
8. Son qat (beton və s.)



TEXNİKİ SU HÖVZƏLƏRİNİN İZOLYASIYA SİSTEMİ

1. Beton
2. Geotekstil keçə
3. Sarı qara membran
4. Su (və digər mayelər)
5. Alüminium profil




PVC MEMBRAN BOZ



Əsasən üstü açıq düz damların və çətin konstruksiyaya malik dam sistemlərinin hidroizolyasiyası üçün istifadə olunan boz PVC membran, poliester torla möhkəmləndirilmişdir. Sərt hava şəraitinə və günəş şüalarına dözümlüdür, daimi elastikliyini saxlamaqla bütün iqlim bölgələrində istifadəsi mümkündür.

Qalınlığı: 1,5 mm




BOZ PVC MEMBRAN TƏTBİQİ



UV DAVAMLI BOZ PVC MEMBRANLA SUDAN İZOLYASIYA SİSTEMLƏRİ

DÜZ DAMIN İZOLYASIYA SİSTEMİ

1. Beton
2. Buxar baryeri
3. XPS termoizolyasiya
4. Geotekstil keçə
5. Raptep bərkidici
6. Boz membran



Boz PVC membran, isti hava qaynağı və mexaniki bərkitmə üsulu ilə düz dam və digər növ inşaat sistemlərinin hidroizolyasiyası üçün nəzərdə tutulmuşdur.



ƏSAS ÜSTÜNLÜKLƏRİ


- Elastiklik
- Yüksək mexaniki müqavimət
- UV dayanıqlılıq
- Mikroorqanizimlərə davamlılıq
- -30 °C və +80 °C aralığında xidmət
- Sürətli montaj
- Asan təmir
- 50 il zavod zəmanəti

PVC MEMBRAN MAVİ



İçmə su depoları və üzmə hovuzları üçün hazırlanmış, xüsusi əlavələrlə gücləndirilmiş, qida təhlükəsizlik standartlarına, həmçinin laboratoriya uyğunluq sertifikatlarına malik, çox qatlı antibakterial PVC su izolyasiya membranıdır.

Qalınlığı: 1,5 mm




MAVİ PVC MEMBRAN TƏTBİQİ



ANTİBAKTERİAL MAVİ PVC MEMBRANLA SUDAN İZOLYASIYA SİSTEMLƏRİ

İÇMƏ SU DEPOLARININ İZOLYASIYA SİSTEMİ

1. Beton
2. Geotekstil keçə
3. Mavi membran
4. Su
5. Alüminium profil



Mavi pvc membran - əsasən bina, fərdi ev, zavod və fabriklərin içmə su deposunun, həmçinin üzmə hovuzlarının hidroizolyasiyası üçün ən innovativ həll yoludur. Digər izolyasiya materiallarından fərqli olaraq, su anbarının betonunda yarana biləcək çatlama hallarında, pvc membran - yüksək genişlənmə və dartınma xüsusiyyətlərinə malik olması sayəsində öz izolyasiya funksiyasını qətiyyən itirmir.

PVC MEMBRANIN TƏTBİQİ ZAMANI İSTİFADƏ EDİLƏN KÖMƏKÇİ MATERIALLAR



XPS TERMOİZOLYASIYA



DRENAJ LÖVHƏSİ




GEOTEKSTİL KEÇƏ



POLİURETAN GERMETİK



PVC SU AXARI



BUXAR BARYERİ



PVC MEMBRANLA SUDAN İZOLYASIYA ETMƏK ÜÇÜN

5 SƏBƏB



ETİBARLILIQ

PVC Membranla izolyasiya - ən müasir memarlıq həllərinə, həmçinin yüksək hidroizolyasiya və təhlükəsizlik standartlarına üstünlük verənlər üçündür.

60
il

İSTEHSALÇI ZƏMANƏTİ

PVC membran üçün istehsalçı zəmanəti 60 ildir. Bu müddət ərzində pvc membranların minimum xidmət ömrü nəzərdə tutulur.



ASAN MONTAJ

Mürəkkəb konstruksiyaya malik olan binaların, fərdi evlərin, zavod və ya fabriklərin damlarının hidroizolyasiyası üçün mükəmməl həll yoludur.

10
il

MONTAJ ZƏMANƏTİ

Görülən işlərə kənar müdaxilələr olmadığı təqdirdə şirkətimiz tərəfindən 10 il yazılı zəmanət verilir.



UYĞUNLUQ

İstənilən iqlim şəraiti üçün istifadəsi uyğundur. -30 °C və +85 °C temperatur aralığında effektivliyini və hidroizolyasiya funksiyasını saxlayır.